


ISSN – 0134-3386

Nº 2 (465), 2018



AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI  
**ELM VƏ HƏYAT**

Elmi-populyar jurnal



## Alvin Plantinqa - XX əsrin analitik epistemoloqu



ƏLƏDDİN MƏLİKOV

Elm Tarixi İnstitutu,  
baş elmi işçi,  
fəlsəfə üzrə elmlər  
doktoru, dosent,

A. Plantinqa Amerikanın Miçigan əyalətində 15 noyabr 1932-ci ildə dünyaya gəlməmişdir. O, Miçigan Universitetinin fəlsəfə bölümündən məzun olduqdan sonra, 1954-cü ildə Yel Universitetindən Ph.D dərəcəsi alır. 1957-ci ildə Vyana (Wayne) Dövlət Universitetində, 1958-ci ildən Miçigan Universitetində və sonralar Kalvin Kollecinde fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. 19 il müxtəlif universitetlərdə müəllim və tədqiqatçı kimi fəaliyyətdən sonra, Noterدام Universitetinə dəvət alır. Hal-hazırda orada elmi-fəlsəfə fəaliyyətlə möşğuldur.

Amerikalı müasir filosof A. Plantinqa böyük elmi şəxsiyyətlərindəndir. O, məntiq, fəlsəfə, din fəlsəfəsi, analitik fəlsəfə və epistemologiya sahəsində həqiqətən elmi dirçəliş yaratmışdır. O epistemologiya sahəsində islah edilmiş epistemologiya nəzəriyyəsini irəli sürmüş və "Reformed Epistemology" adlı elmi cərayan yaratmışdır. Epistemologyanın Avropana inkişaf etmiş formalalarını, sensualizm<sup>1</sup> evidentialism<sup>2</sup> nəzəriyyələrini əsaslı təqnid etmiş və İslah olunmuş epistemologiya nəzəriyyəsini əsaslandıraqla isbat etmişdir. O epistemologiyada fundamentalizm nəzəriyyəsini qəbul edir. Filosof bir növ epistemoloji fundamentalizmə də qəbul etmişdir. Onun fəlsəfə düşüncələrinə nəzər saldıqda, deyə bilərik ki, o həqiqəti əldə etmək istəmiş, lakin predmetlərin əldə olunmasında rəngarəngliklə qarşılaşmışdır. Filosof inamlı ağıl arasında həll oluna bilməyən ziddiyyətin olmadığını və onların bir-birlərini tamamladıqlarına inanır.

*Alvin Plantinqa müasir və məşhur Amerikalı filosofdur. O analitik fəlsəfənin və müasir epistemologianın həm korifey həmdə canlı nümayəndəsi sayılır. Epistemologiyada "Reformed Epistemology" yeni fəlsəfi cərəyanın yaradıcısı hesab edilir.*

**Epistemologiya nədir və A. Plantinqanın epistemoloji baxışı hansıdır?**

Epistemologiya sözü yunanca "epistemo" bilik, məlumat, "logos" telim sözlerinin birləşməsiyle yaranmışdır. Adından da göründüyü kimi, bu fəlsəfa qolu, biliyin nə olması ilə, onun necəliyi ilə maraqlanır. Epistemologiya fəlsəfəsi bizə elmi, dini, fəlsəfi, texniki, sənət biliklərinin forqləndirilməsi baxımından da çox önemlidir. Əsasən "bilik nədir və necə yaranır?", "biliyin növləri və onların arasındaki bənzorliklər və forqlər nəlordur?", "biliyi əldə etməyin yolları hansılardır?", "bilik fəaliyyətləri nəlordur?", "biliyin qaynağı, problemi nödir?", "biliyin doğruluğu və gerçəklilik bağlılığı nəlordur?", "tam mütələq biliyə çata bilərikmi?", "bilimeyin məhdudluğu varmı?", "insan nəyi tam və ya qismən bilə, anlaya, qavraya bilər?", "biliyin dəyəri nədir?" kimi bilmək aktivləyə bağlı sualları cavablaşmağa və bu kimi problemləri həll etməyə çalışır. Fəlsəfənin bu qolu antik döndən günümüze qədər filosofların beynini möşgül etmişdir.

Bilik nədir və necə yaranır? Bilik, biliy anlaya bilen subyekti - insanın bilinənə, yəni obyekto yönəlməsiylə ortaya çıxır. İnsan duygu üzvləri ilə hiss etdiyi obyekti bilik fəaliyyətləriylə şərh edir və bağlılıq qurur. Bilik fəaliyyətlərini qurmaq üçün duygu orqanlarından gələn siqnallara və bu siqnalları emal edən beynə ehtiyac var. İnsan beyninə həyatı boyunca ətraf mühitdəki obyektlərdən görmə, eşitmə, qoxu bilmə, toxunma kimi duygu orqanları vasitəsiylə siqnallara gəlir, bunları beynində bilik fəaliyyətləri ilə emal edir və bağlılıq quraraq informasiya yaradır.

1. İdrakin yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərayan.

2. Hər bir hökmə sübut və arqument göstirilməsini təsəb edən fəlsəfi cərayan.

Biliyin növləri nələrdir? Epistemologiya fəlsəfəsində bilik, istifadə sahələrinə və əldə edilmə yollarına görə gündəlik, elmi, fəlsəfi, dini, texniki və incəsənət bilikləri kimi fərqli şəkillərdə bölünür.

Elmi biliyin ayırdıcı özəllikləri obyektiv və şübhəçi olması, bundan əlavə, elmi təcrübəyə, sınağa, müşahidəyə, yəni elmi metodlara dayanmasına sədir. Elmi bilik şübhə üzərinə qurulduğundan zamanında elmə qəbul edilmiş yalnız biliklər üzə çıxıqlıqda daha doğru və düzgünləri ilə deyişdirilə bilər. Yəni elmi bilik mütləqçi, qatı, mühakiməsi qadağan olan bilik növü deyil, tam tərsi, yalnızdır, yalnız doğrusuyla əvəzlənə bilər. Elmi bilik növündə elmi metodlarda yanaşı, düşüncə, analama, məntiqi mühakimə fəaliyyətlərinə də önəm verilir.

Fəlsəfi bilik subyektivdir və məntiqi mühakimə etmək üzərinə qurulmuşdur. Qatı və dəyişməz olmadığından məntiqə önem verdiyindən elmi biliklə bənzər yönü var. Amma subyektiv olduğundan elmlə fərqlilik göstərir. İnsan fəlsəfi düşünmə və biliklər ilə içində yaşadığı cəmiyyətin hüquq və əxlaq normalarını, iqtisadi, siyasi, sosial sistemini (ən yaxşı necə yaşaması?), varlığın və həyatın möqsədini, anlamını, dəyərini, ətrafında yaşayanın dini inancları və s. sorğulayıb məntiq süzgəcindən keçirir. Bizə hüquq, siyaset, iqtisadiyyat fəlsəfə qolları ilə ideal qanunlar, iqtisadi və siyasi sistemlər verməyi hədəflədiyindən insanlıq yaşamında çox önəmi yere sahibdir.

Dini idrak inanc təməllidir və müqəddəs, dəyişməz, mütləq həqiqət və vəhyyi olduğunu iddia edilən yazırlara əsaslanır. Bu bilgi növünün, çox zaman, mühakiməsinə imkan verilmir. Bu yazırlar yaradıcı olduğuna inanılan hər hansı bir varlığın (və ya varlıqların) yaradığıyla əlaqəsi, onun (və ya onların) yaradıqlarına olan sözləri sayılır, “Yaradıcı”nın “yaradıqlarında” görmek istədiyi ən yaxşı davranışları ehtiva etdiyi inanlanları tərəfindən iddia edilir. Dini bilgi ən çox tənqid olunan bilgi növlərindəndir. Çünkü fəvqəltəbi olan varlıqların mövcud olduğunu iddia edirlər ki, iddia edilən varlıqların mövcudluğu fizika qanunlarından kənar olduğunu üçün rasional elmi metodlarla sübuta yetirilə bilinir.

A.Plantinganın idrak haqqında nəzəriyyəsi rasionallizm və empirizmə əsaslanır. O rasionallizm təlimləri ilə tərbiyə almış filosofdur. Bu səbəbdən, nəsnələr haqqında adlanan idrak, müəyyən həddə

xəyalıdır. Hər bir fərd zaman və məkan yaxud səbəb və nəticə barəsində fikir irəli sürdüyü zaman, həqiqətdə xarici aləmdə olmayan əşyalar haqqında, sərf öz subyektiv xəyalından doğan sözləri ifadə edir. Yalnız öz düşüncə adətlərinə uyğun fikirlər irəli sürür. Çünkü bundan başqa çərəsi də yoxdur. A.Plantinganın ideyasına görə əşyanın özünə aid oldub, olmamasını mütləq şəkildə demek olmaz. Son təhlildə belə, tanınmayan işlər mahiyəti kimi qalır.<sup>3</sup>

Baxmayaraq ki, A.Plantinga maddi nəsnələrin əsl mahiyətinin dərkində də şəkk etmişdir, amma onun metafizik işlərin həqiqəti barəsində şübhəsi dəha da çıxdır. İntuisiya yalnız təcrubi işlərdə etibarlıdır. İnsanın zehni maddi işlərin çörçivəsindən kənara çıxdığı zaman məntiqi əkslik və ziddiyyətlərin içərisinə daxil olur. Bu barədə yalnız onu öyrənmək olar ki, zehin dünyada təcrubi olmayan heç bir qanunla, heç bir növ rasional idrak əldə edə bil-məz.

Alvin Plantinganın islah olunmuş epistemologiya nəzəriyyəsi üç əsas istiqamətdə: 1.Rasional; 2.Əsaslandırılmış (Justification); 3.Zəmanət (Warrant) sistemi çörçivəsində özünü əks etdirir.<sup>4</sup>

A.Plantinga bu üç formula ilə isbat edir ki, insanlarda dini idrakin və inancın özü köklü nəsnədir. Məhz buna görə, onun mahiyətindən sorğu sual etməyə ehtiyac yoxdur. Zira, əgər bir fərd deyirə, indi gecə deyil gündüzdür və buna sübutu gündüzün özüdürə, sadəcə onu görmək lazımdır. Onun sübutu özüdür. Teoloji zəmində də tamamilə belədir. Əgər bir şəxs tanının əlini həyatında hiss edirə, və onu görürə, onun inancına sübut və arqument göstərməsi zəruri deyil. Sadəcə olaraq onunla həmənə olub, Tanrıni görmək lazımdır. Çünkü həmin fərdin Allah'a inancı, digər şəxsin həzirdə gündüz olmasına inanğı kimi, onun üçün aydınlaşdır. Məhz burada A.Plantinganın “İslah olunmuş epistemologiya nəzəriyyəsi” görünür. Bu nəzəriyyə Amerikada müxtəlif eks sədalar doğursada, A.Plantinga nəzəriyyəsini irəli sürmək üçün müxtəlif elmi üslublardan istifadə edir. O bu nəzəriyyəni vermək üçün ilkin olaraq, skeptisizm fərziyyələrini rədd edir. Sonra idrakin meydana gəlməsi üçün mövcud beş əsas: 1- Şəhadət (Testimony); 2- Sübut (Reasoning); 3- Hafızə (Memory); 4- Şühud (İntuition); 5- Hissi idrak (Perception) kateqoriyalarını qəbul edir. Amma onları kafi hesab etmir. Beləliklə

3. Plantinga, Alvin, *Warranted Christian Belief*, Oxford University press, 2000, p. 136.

4. Plantinga, Alvin, *Warrant and Proper Function*, Oxford University Press, 1993, p. 70-71.

o, qeyd edir ki, bu beş kateqoriyanın olması labüddür. Amma idrakın mənbələrini (Sources of knowledge) bu beş prinsipdə xülasə etmək doğru deyil.

İnancın beys və kök olma məsələsini irəli sürən A.Plantinqa inamın mərhələlərinə və fideism cərəyanına işarə edir. O elmi əsaslarla özünü fideist sayır, hətta ona qarşı iddialarla çıxış edir. Amma fideist dünyagörüşünü izah edərək şərh verir ki, bu ideyanın qayəsi insanın inanc sistemləri məsələsinin ümumi və fərqli cəhətləridir.

#### A.Plantinqanın teoloji idrak nəzəriyyəsi

A.Plantinqa özünü xristian hesab edir. Amma onun nəzəriyyəsinə görə, dinin əxlaqdan substansiyon ferqi yoxdur. Ona görə, din xüsusi qaydalarla nəzərdə tutulan əxlaqın özüdür. A.Plantinqa əxlaqın həmin dinin özü olması anlayışına israf edir. Dinlə forqlılıyını qəbul etmir. Əxlaqın dinin özü olmasının mənası ondan ibarətdir ki, fərdin özündən başqa mənbəyi olmamalıdır. Müraciət olunan nəs-nəni xarici əmr olduğuna görə yox, daxili zəka və iradəsilə qəbul etməlidir. Buna görə A.Plantinqa İ.Kantin “Din yanlış zəka çərçivəsində” adlı kitabında ifadəsini tam səmimiyyətə qəbul edir. İ.Kantin ifadəsi budur: “Əxlaq insandan qaynaqlanan təsəvvür olduğuna görə, ixtiyarlıdır. İxtiyarlı olduğuna görə özünü mütləq qanunlarda, ağlin hökmünə borclu edir. Öz vəzifəsi ilə tamış olmaq üçün özündən savayı kenarda olan varlığın təsəvvürüne ehtiyacı yoxdur. Həmçinin öz vəzifəsinə əməl etmək üçün özündən savayı əxlaqi dəyərlərdəki məqsədə ehtiyacı yoxdur. Buna görə əxlaq öz-özlüyündə heç zaman dinə ehtiyacı yoxdur və həmin təmiz zəka ona kifayət edir”.<sup>5</sup>

A.Plantinqanın Allahdan təsəvvürü digər dinlərin Allahdan təsəvvürlərindən ümumi və əsaslı şəkildə fərqlənir. A.Plantinqa Allah barəsində xarici təsəvvürü<sup>6</sup> insanın atributlarının və nəfsinin Allahla deduksiyası olması sayır.

A.Plantinqa hermenevtikadan istifade edərək, xristianlığın əsası ilə rasyonal məsələləri uyğunlaşdırır. O əbədi günah, Allahın İsada təcəssümü, İsanın fəda olması və s. digər anlayışları əxlaqi və insanın təbii idrakına uyğun təfsir edir. A.Plantinqanın təsəvvüründə rasional zəkaya uyğun gəlmə-

yən möcüzəyə belə yer yoxdur. Onun inancına görə ürəkdə əxlaqi qanunun varlığı ilə Allahın təsdiqi üçün möcüzəyə ehtiyac qalmır. Həmçinin onun nəzərində dini şiarların, ibadətlər və müxtəlif duaların əhəmiyyəti yoxdur. A.Plantinqa dini plüralizmi də qəbul etmir. Çünkü, o müxtəlif sayılı dinlərə inanır və dini zati cəhətdən bir hesab edir. Müxtəlif sayılı məzəhəblərin müxtəlif adət və şiarlarını qeyri-zəruri və qeyri-dini hesb edir. Əlbəttə bu dinə zidd olmaq demək deyil.

A.Plantinqanın din və dindarlıq barəsindəki təsəvürü İ. Kantin ideyaları ilə üst-üstə düşür. O deyirdi: “Mən inama yol açmaq üçün, praktikada rasionallığı kənara qoymağı lazımdı”.<sup>7</sup> Bu cümlədəki məqsədi ondan ibarətdir ki, tanımağı fenomen aləmi ilə məhdudlaşdırmaq nəzəri ağlı yüksək dəyanət məqsədində, yəni, Allah, nəfs və ixitiyara, çatmaqdan çəkindirməklə bu həqiqətlərə inam yolunun praktik zəka və əxlaqi vicdannı zəmanəti ilə açmaq deməkdir.

Digər mühüm məsələlərdən biridə A.Plantinqanın nəzəri zəka anlayışları ilə metafizikanı isbat və ona daxil olmayı qeyri-mümkün olduğuna inanması ilə xüsusi mənəda ilahiyyata və kəlam elminə (Theology) xidmət etməsidir. Buna görə kələmi nəzəri zəkadan istifadə edən müxaliflərdən uzaq etmişdir.

Doğrudur bu inam - Allah məfhumu barəsində təmiz idrak yolu ilə nəzəri bilik və nizam-intizam sübutu yox, nəzəri inancla birlikdə ola bilər, lakin əxlaqla gözəlləşmiş və daha yaxşı insanın yaranması üçün müqəddəs kitaba birbaşa müraciət daha məqsədə uyğundur.

#### A.Plantinqanın nəzərində inanca dinin fərqliliyi

A.Plantinqa dinlə iman arasında fərq qoyur. O, yazar: “Yalnız bir doğru din vardır. Amma inam müxtəlif növlərə ayrıla bilər. Buna görə əger bir şəxsin bu yaxud başqa inama (İudaizm, Xristian, İslam,) sahib olmasını demək yerinə, onun bu dina yaxud o dino sahib olmasını demək daha yaxşıdır”.<sup>8</sup> Bu fərq A.Plantinqanın doğru dinin vahidliyinə nəzəriyyəsi də din, əxlaq və iman anlayışlarının təfsirindən irəli gelir. Onun iddiasına görə din birdən artıq ola bilməz. Amma inamlar tarixi həqiqətlərlə

5. Kant Immanuel, *Religion within the limits of pure reason alone*, Translated by^ Greene and Hsdson, Harper Torchbooks Newyork, 1960, p.3.

6. Externalism.

7. Plantinga, Alvin, *Warranted Christian Belief*, Oxford University press, 2000, p. 7- 8

8. Plantinga, Alvin, *Warranted Christian Belief*, Oxford University press, 2000, p. 99- 100.

qarışlığından müxtəlif şəkillərə sahib ola bilər. Bu tarixi inamlar hər nə qədər əxlaqi qanulara yaxın olarsa, doğru dincə daha da yaxın olacaqdır.

A.Plantinqa xristianlığın xüsusi inancları ilə təmiz din inancları arasında fərq qoyur. Təmiz inanclar praktik ağlın isteklərindən doğur. Amma xüsusi inanclar ise tarixi kilsə yolu ilə qazanılmış arzuların təcəllisidir. A.Plantinqanın nəzəriyyəsinə əsasən, kilsə tarixi hadisələrin təsiri ilə müxtəlif şəkildəyişmələrə uğradığından, kilsə inamları xüsusi olaraq bir- birində olan fərqləri göstərir. Eyni halda A.Plantinqa əmindir ki, bu dincə öz əsil məxsus arzularına düzgün yanaşdırıqca təmiz dini inancların vəhdətini yarada bilərlər.<sup>9</sup>

Doğrudur, A.Plantinqanın ifadələrində bir- başa Teizm qeyd olunmamışdır. Amma onun fikirlərinə nəzər salan hər bir şəxs onun bunu isbat etmək istədiyini aydın şəkildə hiss edir. A.Plantinqanın baxışlarında batınə baxış və dini qüssələrə üz tutmaq ilk başda hiss olunan varlıq mənasındadır. A.Plantinqanın əsaslandırdığı mövzular ağlından qeyri tərəfindən dərk olunmur.

A.Plantinqaya görə, zəka mürokkəb məsələlərin həllində və iżtirab və şəkkərin aradan qaldırılmasında acizdir. Məhz bu səbəbə imanı zəkadan öndə hesab edir. Amma bu, zəkanın dəyərinin minimal olmasını xarakteriza etmir. Əgor hər hansı bir şəxs güclü zəkaya sahib olmazsa, dinin yalnız zahirindən bəhrələnəcək, amma dinin həqiqət və batinino yol tapa bilməyəcəkdir. O, elmi cəhətdən ağa yükər dərəcə və əhəmiyyət verir. Həmçinin sərf ağlından istifadə etməklə, düşünəcəyə tökid edir. O, həmçinin dini cəhətdən dini inancları da əsas sayır.

Onun baxışına əsasən hər bir fərdin dini inanca ehtiyacı vardır. Filosofa görə insanın daxili ehtiyaclarını yalnız dini inanc qarşılığı bilər. Əlbəttə ağlın etibarlılığı da onun üçün çox əhəmiyyət kəsb edir.

Filosofun məqsədi inam və ağlın adekvatlıq dərəcəsini müəyyən etməkdir.

A.Plantinqa batını köşf və şəxsi yəqinin həqiqəti isbat etmək üçün ən uyğun metod olduğuna inanır. Çünkü insan ruhu Allahan nurundan bir hissədir.

A.Plantinqa fəlsəfə və ağlın dincə xidmət və onun təlimlərini ağlın müdafiə etdiyini hesab edir. Ona görə inancı insanların olan ağlın məşuqu sayır. Doğrudur, fəlsəfə və ağıl dində inkar olunmamışdır. Amma isbat üçün onun sakit qaldığını söyləmək olmaz. Çünkü dinin ana mövzularının isbatları ya dəlil ya da xalis ağlın sübutu ilə olmalıdır.

Odur ki, A.Plantinqanın dini epistemoloji məsələlərdə rasional bir filosof olduğunu söyləmək olar. O bütün söyleri ilə qarşılarındakı insanın fikirlərində azad düşüncə cürotunu yaratmaq istəyir. Çünkü əgor zəka azad düşünmək üçün meydən tapmasa, düşüncə qülləsinin ən yüksək zirvəsinə yüksələ biləməz. Amma bunlara baxmayaraq, A. Plantinqa inancın bütün boyutlarının nəzəri ağıl çərçivəsində deyil, praktik ağıl çərçivəsində olduğunu vurgulayır.

#### **Ədəbiyyat:**

1. Plantinga, Alvin, Warranted Christian Belief, Oxford University press, 2000.
2. Plantinga, Alvin, Warrant and Proper Function, Oxford University Press, 1993.
3. Kant İmmanuel, Religion within the limits of pure reason alone, Translated by Greene and Hsdson, Harper Torchbooks Newyork, 1960.
4. Plantinga, Alvin, Warranted Christian Belief, Oxford University press, 2000.
5. Mircea Eliade, The encyclopedia of religion, Vol .7 and 8.

9. Mircea Eliade, *The encyclopedia of religion*, Vol .7 and 8, p. 250.

Elmi-populyar jurnal

№ 2 (465), 2018

ELM VƏ HƏYAT

